

		Seçmə fənlər (Peşə hazırlığı üzrə)	37	1110	170	100	30	40				
38	İPFS-B01	I blok: 1) Elektrik şəbəkə və sistemləri; 2) Yerli elektrik şəbəkələri; 3) Elektrik stansiyalarının elektrik hissəsi; 4) Elektrik stansiyalarının konstruktiv quruluşu	7	210	30	15	5	10				5
39	İPFS-B02	II blok 1) Elektrik sistemlərində keçid prosesləri; 2) Elektrik sistemlərində qısa qapanmalar; 3)Elektrik stansiyalarının rejimləri və istismarı; 4) Elektroenergetik sistemlərin avtomatik qurğularının elementləri	7	210	25	15	5	5				5
40	İPFS-B03	III blok: 1) Elektrik sistemlərinin rejimləri; 2) Elektrik sistemlərinin dayanıqlığı; 3) Elektrik stansiyaları və yarımstansiyalarının elektrik birləşmə sxemləri; 4) Əməliyyat çevrilmələri;	8	240	25	15	5	5				4
41	İPFS-B04	IV blok: 1) Elektrik sistemlərinin istismarı; 2) Elektrik veriliş xətlərinin mexaniki hissələri; 3)Elektrik stansiyalarının istilik hissəsi; 4) Elektroenergetika məsələlərinin alqoritmləşdirilməsi	8	240	25	15	5	5				4
42	İPFS-B05	V blok: 1)Elektrik təchizatı sistemlərində modelləşdirmə və kompüter hesabı; 2) Elektrik təchizatının xüsusi məsələləri; 3) Rele mühafizəsi və avtomatikanın xüsusi qurğuları; 4) Elektrik sistemlərinin avtomatikasi	7	210	30	20	10					5

III. TƏLİMƏ AYRILAN MÜDDƏT (həftələrlə)

Kurslar	Sərbəst hazırlıq	Fərdi qrafikə uyğun kafedralar tərəfindən aparılan dərslər	İmtahan sessiyası	Təcrübə	Dövlət yekun attestasiyası	Cəmi
I	26	4	2	-	-	32
II	26	4	2	-	-	32
III	24	6	2	-	-	32
IV	24	6	2	-	-	32
V	12	3	1	10	6	32
Cəmi	112	23	9	10	6	160

IV. TƏDRİS PROSESİNİN GÖSTƏRİCİLƏRİ

Kurslar	1	II	III	IV	V	Təcrübə	Buraxılış işinin hazır. və müdaf.	Cəmi
Kreditlərin sayı	45	45	45	46	29	12	9	231
İmtahanların sayı	9	9	9	9	6			42

Təqdim edir:

1. ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent

Q.Ə.Məmmədov

2. SMİİYİ-nin direktoru, dosent

H.B.Hüseynov

3. Energetika fakültəsinin dekanı, dosent

Z.Ə.Həsənov

4. “Elektroenergetika” kafedrasının müdiri, dosent

A.Q.Əliyev